




**İntiqam QASIMZADƏ
əməkdar incəsənət xadimi**

XATİRƏ YARPAQLARI...



Həsən Seyidbəyli geniş yaradıcılıq diapazonuna malik bir sənətkar idi. Onun həm bir nasir, həm dramaturq və həm də kinorejissor kimi minlərlə oxucuları, tamaşaçıları vardi və bu gün da var. Mən də bu oxuculardan, tamaşaçılarından biriyəm - amma bircə fərqlə - mən Həsən bəyə şəxşən tanış idim. Və üstəlik, onuna bir yerde işləmişdik, hətta yaradıcılıq əməkdaşlığımız da olmuşdu. Bir-bir deyim:

İlk tanışlıq

...Yaddaşum məni düz 65 il əvvələ - 1955-1956-ci illərə a�arır. 5-ci və ya 6-ci sinifda oxuyurdum. Şəhər camaatı arasında adına "Karamelny fabrika" deyilən qonaq fabrikinin yanındakı daaldan babamın balaca bir hayatı vardi, orda yaşıyordu. Bir gün poçtalyon bizə bir bağlama getirdi. Hiss olunur ki, içindəki xeyli kitabdı. Əlim dinc durmadi, əcdim və bir şey başa düşə bilmədim; üstündəki yazılar mənim bilmədiyim əlifba ilə yazılmışdı. Axşamüstü atam işdən gələndə bağlamani ona verdim. "Sən açmışsan?" - dedi və başını buladı. Atam şair idi - Böyükəğa Qasızmədə; Qasızmədəni o, təxəllüs götürdü özüne, rəsmi sənədlərdə Qasımov gedirdik. O da kitabların üstünü oxuya bilmədi, amma təcrübəli bir nəşriyyat işçisi kimi çevirib arxa səhifəsinə baxdı və gülüdü: kitab çin dildə idi, İmran Qasımovla Həsən Seyidbəylinin birgə yazdırılan "Uzaq sahilər" romanının çin dilində tərcüməsi idi; Pekində buraxılmışdı. Bu barədə arxa səhifədə rus dilində məlumat vardi. Baş vermiş yanlışığın səbəbi bu idi ki, yazıçı İmran Qasımov bizden bir az aralıda - qonşu məhellədə yaşıyordu. Poçtalyon o Qasımovla bu Qasımovu səhv salıb. Onu çəsdirən her ikisinin yazıçı kimi tanınması olub - kitabları götürüb golub biza.

Bələliklə, ilk dəfə mən atamdan eştidim ki, bizim iki yazıçıımız - Həsən Seyidbəyli ilə İmran Qasımov birlikdə Azərbaycanın qəhrəmanı oğlu Mehdi

Hüseynzade haqqında "Uzaq sahilər" adlı çox maraqlı bir əsər yazıblar və həmin Mehdi də bakılı olub, İmran Qasımovgilin evlərinin yaxınlığında, bizi qonşu mahallədə yaşayıb, özü də mənim oxuduğum 19 nömrəli məktəbdə təhsil alıb.

Xülasa, səhəri gün cumdum məktəbimizin yaxınlığında Abbas Səhhət adına uşaq kitabxanasına - oranın üzvü idim - "Uzaq sahilər" kitabını götürüb gəldim evə; bir-iki gün ərzində acgözlükle oxuyub başa vurdum. Həsən Seyidbəyli ilə mənim ilk tanışlığım belə olub; qayıbı.

İllər kecidi...

...Mənim Həsən Seyidbəyli ilə qayıbı tanışlığım getdikcə möhkəmləndi. Mən Həsən bəyin "Telefonçu qız", "Cəbhədən cəbhəyə" və bəzək əsərlərini də oxudum, sənətarları əsasında çəkilmiş "Qızımar günəş altında", "Sən niyo susursan" və s. filmlər, öz sənətarları əsasında çəkdiyi filmlərinə baxdım - beləcə, Seyidbəyli yaradıcılığı ilə hərtərəfli tanış oldum.

1969-cu ildə isə... Mən kinostudiyada sənəari redaksiya heyətinin üzvü kimi əmək fealiyyətine başladığdan sonra biz tanış olduq və bu tanışlıq təcrübəli bir sənətkarla bir gəncin qarşılıqlı hörmət və ehtiram çərçivəsində səmimi dostluğuna çevrildi və onun ömrünün sonuna dek davam etdi.

Mənim payım...

...1971-ci il idi. Görkəmlı yazıçıımız İsa Hüseynov uzun müddət üzərində işlədiyi Əmadəddin Nəsimi obrazını ekranda canlandırmak məqsədi ilə yazdığı "Nəsimi" sənətarisini "Azərbaycanfilm" kinostudiyasının sənəari-redaksiya heyətinə təqdim etdi. O zaman —

mən də həmin səbədə işleyirdim. Sənətarisə söz ola bilməzdə: İsa Hüseynov böyük Azərbaycan şairinin həyat və yaradıcılığını, onun fəlsəfi dünyasını yaşadığı dövrün münəaqişləri və ziddiyətləri fonunda inandırıcı və effektli epizodlarla verə bilmədi. Müzikə olundu, Bədii Şuradan keçdi, SSRİ Dövlət Kinematoqrafiya komitəsində möhürü vuruldu və Həsən Seyidbəyli işə başladı. Bir çox rejissorları çəkilişə başlamazdan əvvəl, hazırlıq mərhələsində götürdükləri sənətarının xofu basır. Həsən Seyidbəyli mən bunu görməmişəm; inamla girişirdi iş, elədigiñə inanırdı. Baş rola - Nəsimi roluna təcrübəli aktyor yox, gənc Rasim Balayev çəkmək qərarına geldi. Rasim heç özü də inanıb imirdi rejissorun bu seçimine. Amma Həsən bəyi heç bir kənar təzyiqlər de çəkindirə bilmədi qərərindən. Biliirdi ki, gənc aktyorla çox işləməli olacaq, amma gözü tutmuşdu Rasimi.

Nə isə, hazırlıq gedirdi. Mən də filmə redaktör təyin olunmuşdum. Çəkilişlərdən əvvəl ciddi bir problem çıxdı ortaşa; film boyu aktyor Nəsiminin qəzəllərini ifa etməliydi. O zaman bizdə əruz vəznində yazılmış şeirləri düzgün deyə bilən aktyorlarımız yox idi; Həsən Turabovdan savayı... Xülasə, mən İsa Hüseynovla Həsən bəyi klassik poeziyamızın gözəl bilicisi, əruzun vəzn xüsusiyyətlərini bilən Əli Fehmi filmə məsləhətçi kimi dəvet etməyi məsləhət bildim; universitetdə tektologiyadan dərs demişdi bize, tələbələr onun səhəbətlərindən doymurdular. Əli müəllim, əruzun bəhrələrinin düzgün tutub ifa etməyin yollarını böyük hevəsle öyrəndirdi bize. İsa Hüseynov əvvəlcə istədi etiraz eləsin, dedi: "mən özüm məşğul olaram onuna", amma Həsən bəyəndi təklifi, tapşırıq verdi, Əli Fehmi məsləhətçi kimi dəvet olundu filmə.

İndi də Nəsiminin qəzəllərini misra-misra, beyt-beyt Rasimla məşət etməyi gözümüzün qabağındadır, səsi, ifası - hər ikisinin - qulağımdadır. Möcüza baş verdi, bir-iki izahdan, düzəlişdən sonra Rasim şeiri elə deyirdi ki, Əli müəllim özü heyran olurdu onun ifasına. Əminim ki, "Nəsimi" filmində baxanlar Rasimin ifa etdiyi qəzəllərdən böyük həzz alırlar. Və nə gizlədim, buna görə mən qürur hissi keçirirəm. Qürur hissi keçirirəm ki, sevdiyim şairin adı ilə bağlı bu gözel filmdə mənim de payım var.

... Niye qışkırsan mənim üstümə?!

...Əger sehər etmirməsə, "Bizim Cəbiş müəllim" (1969) və "Nəsimi" (1973) savayı çəkdiyi bütün filmlərin sənətarisini Həsən Seyidbəyli özü yazıb. Yəni bu da başqa rejissorlara baxanda, çox təbii idi, cünki o, qələm adamıydı: nasır idi, dramaturq idi.

Niye bu səhəbəti yada saldım? Onun 1970-ci ildə ekranlara çıxmış bir filmi var: "O qızı tapın"; sənətarisi də özünüdür. Həmin filmdə bizim, yəni

mənim Həsən Seyidbəyli ilə bir yaradıcılıq əməkdaşlığımız oldu; onunla bağlı bir ehvalat yadına düşdü. Məlumdur ki, Həsən bəy hem azərbaycanca, hem də rusca yazırı. Kinostudiyanın çəkəcəyi filmlərin sənətarisəri o zaman Moskvada təsdiq olunduqları üçün tərcüməyə verilirdi. Odur ki, Seyidbəyli sənətarisəni elə birbəşə rusça yazırı. Çəkilişün dialoqları tecili Azərbaycan dilinə tərcümə etmək lazımdı. Vaxtin darlığından onların tərcüməsinə məndən xahiş etdi. Tərcüməni qurtardıqdan sonra dedi ki, bir gün sən də vaxt elə, oturub onu oxuyaq, yaxşı-yaxşı gözdən keçirək; amma studiyada yox, gəlib-gedən çox olur, işləməyə imkan vermirlər - bizdə, işdən sonra. Xülasə, Həsən bəyigələ getdim, başlaqış işləməyə, mən dialoqları oxuyurdum, o da diqqətlə qulaq asırdı, hərdən də məni saxlayıb - "bəlkə, elə yox, bəla eləyək?" - öz variantını deyirdi. Dediyi variantların bəzilərində rus dilinə izləri duyulurdu. Onda mən etiraz edib, düzəldilməyinə imkan vermirdim. Getdikcə Həsən bəyin qeydlerinin sayı artırdı, mənim də etiraz səsim yüksəldirdi. Axırda iş o yera gelib çıxdı ki, mən çox ucadan etiraz eləyib dedim: "Həsən bəy, Siz gözüm görə-görə, qulağım eşidə-eşidə mətni korlaysınız!". Çok yumşaq, həlim bir səslə qayıtdı ki, "Oğlum, bu mətni mən yazmışam, niyə qışkırsan mənim üstümə?!" Ayıldım. Ayıldım ki, deyəsən, həddimi aşmışam. Tutuldum. Bir müddət səsdüm, sonra çox yavaşdan soruşdum: "Oxuyum?". O heç nə olmayıbmış kimi: "Ha, hə, oxu, mənce yaxşı gedir".

Axır, işi qurtardıq. Bərk yorulmuşdum, durdum ki, "mən gedim". Dedi: "Hara gedirsen, Süsən xanım (həyat yoldaşı) bizimcün plov bişirib, yeyək, bir dincini al, sonra gedərsən". Keçid qonşu otağa. Süfrə hazır idi. Həsən bəy yaxşı konyak getirdi: "Mənim şəkerim var, mənə olmaz, sən xırda-xırda bundan vur, əntiqə şeydir". Atamdan, əməm Həsən Qasımovdan, ümumiyyətlə yazıcılar mühitinində şirin-şirin səhəbəli eliya-eliyə, o konyakin hamisini mənə içirdi və çox yaxşı bir vəziyyətdə yola saldı...

İller keçir... Mən indi də Həsən Seyidbəyli xatırlayanda onun o gün çox yumşaq, həlim bir səslə mənə dediyi: "Oğlum, bu mətni mən yazmışam, niyə qışkırsan mənim üstümə?!" sözləri qulağında soslaşır.

Həsən Seyidbəyli istedadlı, mehriban bir insandı, gözləri həmişə güləşdi. Mən də onu belə xatırlayıram.

Allah rəhmət eləsin!



27-28 sentyabr, 2020.



Maryam SEYİDBEYLİ
Hesen Seyidbeylinin qızı

böyük məhəbbət və maraqla yanaşırı. Millətinin sevən bir şəxsiyyət idi.

Hər hansı bir filmdə baxanda tamaşaçılar ekranda nəyi görürsə, onu da izləyirlər. Amma onlar filmin necə çatınlichkeitlə ərsəyə gelməsinin forqinə varırlar. Hesen Seyidbeylinin çəkiliş meydancasında son dərəcə gərgin olmasının elə bir səbəbi də möhəş işinin ağır olması idi. O, ilk növbədə məşq prosesində daha ciddi və talebkar idi. Onu bir rejissor kimi fərqləndirən və bəlkə de çəkdiyi ekran əsərlərinin uğurlu alınmasına səbəb olan amil talebkarlığı idi. Amma buna baxmayaraq, atam işdə keçirdiyi gərginlikləri, çatınlichkeitləri ailəde hiss elətdirmirdi. Böyük vaxtlarını ailəsinə həsr edirdi. O, təbiət vurğunu olduğu üçün mənzərəli yerləri seyr etməyi çox sevirdi və bizi də tez-tez Azərbaycanımızın gözəl güşələrində gəzdərirdi, tarixi yerlərlə tanış edir, xalqımızın milli müsiqisini, ədəbiyyatına böyük maraq oydurdu. Biz tez-tez



atamın yubileyinin qeyd edilməsi barədə verdiyi sərəncam məhz Hesen Seyidbeylinin adının yüksək tutulmasının təzahüründür. Bilirsiz ki, Hesen Seyidbeyli kimi şəxsiyyətlər dünyaya az-az gəlirlər. O, böyük istedad sahibi idi. Özümü xoşbəxt sayıram ki, məhz belə bir insanın övladıym, onun tərbiyəsi ilə böyükmiş və həmişə çalışmışam ki, onun adına layiq övlad olum.



...Mənim üçün atam həmişə yaşayır. İnsan var ki, həyatla vidalaşan kimi unudulur, insan da var ki, yaddaşlarda, tarixdə əbədi qalır. Atam da həyatda çoxşaxəli yaradıcılığı ilə ölümsüzlük qazandı. Atamın bir çox müsbət cəhətləri var idi. Mən onların bezişlərini vurgulamaq istərdim. İlk növbədə o, çox vətənpərvər insan idi. Vətənimiz Azərbaycanın vurğunu idi, azərbaycanlı olması ilə fəxr edirdi. Özü tarixçi olmasa da, Azərbaycan tarixini gözəl bilir, xalqımızın dilinə getməməyi, insanlığı itirməməyi öyrəndirdi.

Hazırda qardaşım Ziyanın oğlu atamın adını daşıyır və o, hekayelər yazır, özünü animasiya filmlərinin çəkilişində sinayar, reklam rolükleri çekir. Gənc Hesen Seyidbeyli ham də Azərbaycan Yazıcılar Birliyinin üzvüdür. Övladlarının uşaqlığından yadigar qalsın deyə məni və qardaşlarını "Bizim Cəbiş müəllim" filmində çökmüşdi.

...Hesen Seyidbeyli sağlığında da çox sevilən şəxsiyyət idi. Lakin mən deyərdim ki, insan əsl qiymətinə öləndən sonra alır. Sağlığında hörmət görenlər öləndən sonra rəhmət qazanmaya bilər, və ya əksinə. Əsl qiymət sonradan verilən qiymətdir. Rəhmət qazana bilmək on böyük səadətdir. Cənab Prezident tərəfindən atamın yubileyinin qeyd edilməsi barədə verdiyi sərəncam məhz Hesen Seyidbeylinin adının yüksək tutulmasının təzahüründür. Bilirsiz ki, Hesen Seyidbeyli kimi şəxsiyyətlər dünyaya az-az gəlirlər. O, böyük istedad sahibi idi. Özümü xoşbəxt sayıram ki, məhz belə bir insanın övladıym, onun tərbiyəsi ilə böyükmiş və həmişə çalışmışam ki, onun adına layiq övlad olum.

→



Ramiz MƏLİKLİ
Xalq artisti

çəkdiyi eyniadlı filmə də dəfələrlə baxmışam. Amma bu görkəmli şəxsiyyətin özüyle əlbəttə ki, şəxsi tanışlığım olmayıdı.

Ötən əsrin 67-ci ilində Teatr institutunu bitirib, təyinatla Dövlət Dram Teatrında işləməye başladım. İki il keçdi. Bir gün ikinci rejissor Ramiz Əliyev teatra gəlib məni kinostudiaya dəvət etdi və bildirdi ki, rejissor Hesen Seyidbeyli məni filme çəkmək istəyir. Xəberim var idi ki, həmin ərafədə iki filmin sınaq çəkilişləri gedir: «O qızı tapın» və «Yeddi oğul istərəm». Amma mən hələ bilmirdim ki, Hesen müəllim bu filmlərdən hansına seçilən məni. Kinostudiyada Ənvər Həsənovla da rastlaşdım. Bize mətn verdilər oxumağa. Foto sınağı da oldu, kadr sınağı da. Nəhəyət, belə qərara gəldilər ki, Ənvəri «Yeddi oğul»a, məni isə «O qızı tapın» filmində çəksinlər. Bu filmde mənimlə birgə Əmine rolinin istirakçısı Sevil Rəsulovanı da ləntə aldilar.

Hesen müəllimi tanıydırm, dəst-xəttinə bələd idim - çənək artıq bir çox filmində baxmışdım. Onun filmleri filmotekamızın qızıl fonduna daxil olan zengin əsərlərdir. Özü də milli mədəniyyətimizi, adət-ənənələrimizi, məneviyyatımızı böyük hərəkəfi inkişaf etmiş bir ziyyəti.

İlk dəfə «O qızı tapın» filminin çəkilişlərində gördüm Hesen müəllimi. Ünsiyyətde olduğunu. Daha yaxından tanıdım onu. O, film çəkərkən, daha doğrusu rol bölgüsü apararkən həmişə çalışırdı ki, gəncləri irəli versin, yeni sima olsun.

Cünti o, geniş dünyagörüşlü, eruditisiyli insandı. O məni II kursda oxuyarken filmə dəvət etmişdi. O vaxt mənim 25 yaşım vardı. Hesen müəllim derin təfakkürü sayesində hiss edirdi ki, bu yaşda olan aktyor xarapələr yaratmağa can atır. Təkcə rəhmətlik Muxtar Maniyev, demək olar, bütün filmlərində çəkilmişdi.

Hesen Seyidbeyli aktyorları özü seçirdi. Onlara müləyim rəftər edir, zaraflaşır, xoş üz göstərirdi ki, aktyorlar çox da yorulmasınlar. Amma öz işinin qəddarı idi. Xoş gəlirdi aktyor həmişə hazırlıqlı olsun.

Hesen Seyidbeyli film çəkməyə başlamazdan əvvəl bir-iki ay yaradıcı heyətlə məşq edərdi. «Nəsimi» filminin çəkilişlərində isə məşq vaxtı yarılm ildən çox çəkdi. Odur ki, «Nəsimi» filminin çəkilişlərində kamerası qarşısına keçən aktyorlar artıq tam hazırlırdılar.

Hesen Seyidbeylinin filmləri kinomuzun böyük bir dövrünü ehəd edib və kino tarixində silinməz, unudulmayan iz qoyub. Cənab Prezidentin sərəncamıyla görkəmli rejissor Hesen Seyidbeylinin 100 illik yubileyinin keçirilməsi, hər bir Azərbaycan əvladının ürəyindən oldu. Bu yubileyin geləcəkdə təntənəli surtda yenidən qeyd olunması da hər birimizin böyük arzusudur.

Dahi sənətkarımız sağ olsayıdı, ona deyərdim: «Hesen müəllim, nə edirsiniz edin, kinomuzu əvvəlki vəziyyətinə qaytarın. İndiki zamanda sizə ehtiyacımız var...»

Xatirələri qələmə aldı: E.Ağababaqızı

